

ГЕОГРАФИЯ

© Q.İ.Rüstəmov, E.S.Sultanov, A.M.Rüstəmova, 2012

BÖYÜK QAFQAZIN ŞİMAL-ŞƏRQ YAMACI LANDŞAFTLARININ GEOKİMYƏVİ ŞƏRAİTİNİN EKOLOJİ QİYMƏTLƏNDİRİLMƏSİ

Q.İ. Rüstəmov¹, E.S. Sultanov², A.M. Rüstəmova¹

*1 – Azərbaycan MEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu
AZ1143, Bakı, H. Cavid pros., 31*

*2 – Ekologiya və Təbii Sərvətlər Nazirliyi
AZ1073, Bakı, B. Ağayev küç., 100A*

Tədqiqat işində Böyük Qafqazın şimal-şərq yamacları üçün səciyyəvi olan biogeokimyəvi cəhətdən daha fəal makro- və mikroelementlərin miqrasiyası və konsentrasiyasının ümumi qanuna uyğunluqları əsasında müxtəlif hündürlük qurşaqları üzrə yayılmış landşaft tiplərinin geokimyəvi xüsusiyyətləri araşdırılmışdır. Bununla yanaşı, ərazinin geokimyəvi şəraitinin ətraf mühitə, burada yaşayan canlılara və xüsusən də insan sağlığına təsiri araşdırılaraq mövcud landşaftların geokimyəvi şəraiti ekoloji baxımdan qiymətləndirilmişdir. Eləcə də müxtəlif landşaft tiplərində daha çox yayılan xəstəliklər, xüsusiilə mikroelementlərin anomal konsentrasiyasının təsirindən yaranan xəstəliklər və onların yayılma dərəcəsi müəyyənləşdirilmişdir. Tədqiqatın yekun nəticəsi olaraq “Böyük Qafqazın şimal-şərq yamacı landşaftlarının tibbi-ekogeokimyəvi xəritə-sxemi” tərtib edilmişdir.

Mövzunun aktuallığı. Tədqiq etdiyimiz ərazi Böyük Qafqazın şimal-şərq yamacında mütləq yüksəkliyi 4466 m olan Bazardüzü zirvəsindən Xəzər dənizi sahillərində okean səviyyəsindən 27 m aşağıda yerləşən, şimal-qərbdən cənub-şərqə doğru böyük məsafədə uzanan geniş sahələri əhatə edir.

Özünəməxsus geoloji quruluşa, relyef və iqlim xüsusiyyətlərinə malik olan Böyük Qafqazın şimal-şərq yamacının və onun ayrı-ayrı hissələrinin landşaftları çoxsaylı müxtəssislər, xüsusən landşaftşünaslar N.K. Kərəmov, D.A. Lilienberq, M.A. Süleymanov, B.Ə.Budaqov, X.İ.Ömərova, F.N. Hüseynova, A.A. Mikayılov, eləcə də B.Ə.Budaqov (1973, 1998), Kuçinskaya (2003, 2011), Budaqov və b., (2000, 2009, 2010), M.A. Museyibov (2003) tərəfindən müxtəlif aspektlərdə tədqiq edilsə də, ərazinin geokimyəvi şəraiti və bu şəraitin mövcud landşaft komplekslərində geniş yayılmış canlıların, eləcə də insanların sağlığına təsiri yaxşı öyrənilməmişdir.

Regionda kənd təsərrüfatının müxtəlif sahələrinin sürətli inkişafı və gələcək inkişaf perspektivləri ərazidə geokimyəvi şəraitin, landşaftların geokimyasının ətraf mühitə təsirinin, müxtəlif

birləşmələr şəklində bitkilərdə, torpaqda, təbii sularda toplanan kimyəvi elementlərin geokimyəvi xüsusiyyətlərinin öyrənilməsi məsələlərinin aktuallığını daha da artırır. Ona görə də tədqiqatın əsas məqsədi Böyük Qafqazın şimal-şərq yamacları üçün səciyyəvi olan biogeokimyəvi cəhətdən daha fəal makro- və mikroelementlərin miqrasiyası və konsentrasiyasının ümumi qanuna uyğunluqları əsasında müxtəlif hündürlük qurşaqları üzrə yayılmış landşaft tiplərinin geokimyəvi xüsusiyyətlərini aşkar etmək, geokimyəvi şəraitin ətraf mühitə, burada yaşayan canlılara və xüsusən də insan sağlığına təsirini araşdırmaq, bir sözlə, tədqiq etdiyimiz ərazidəki landşaftların geokimyəvi şəraitinin ekoloji baxımdan qiymətləndirilməsindən ibarətdir.

Tədqiqatın məzmunu. Cöl tədqiqatları zamanı Böyük Qafqazın şimal-şərq yamaclarının ayrı-ayrı landşaft tipləri üçün xarakterik olan yerlərdən götürülmüş müxtəlif süxur, torpaq, bitki və su nümunələri laboratoriya şəraitində həm kimyəvi, həm də spektral analiz yolu ilə tədqiq edilmiş, landşaft komponentlərinin əlaqəli və müqayisəli analizi metodu ilə müxtəlif bioloji iqlim xüsusiyyətlərinə məxsus

olan ərazilərdə kimyəvi elementlərin miqrasiyası və konsentrasiyasının qanunauyğunluqları aşkar çıxarılmışdır.

Torpaq kəsimləri üzrə bütün genetik qatlardan kimyəvi analizlər üçün torpaq nümunələri, ana süxurların götürülməsi mümkün olan yerlərdən isə həm də səxur nümunələri götürülmüşdür. Kəsimlərin torpaq nümunələri ümumi qayda əsasında hər bir genetik qatın orta hissəsindən götürülmüş, onların dərinliyi və nümunələrin miqdari konkret ərazilərdəki torpaq qatının xarakterinə uyğun olaraq müəyyənləşdirilmişdir. Toplanmış səxur, torpaq və bitki nümunələri ilə yanaşı, ərazidəki təbii su hövzələrindən su nümunələri, subasarlardan dib çöküntüləri və lilli gətirmələr də götürülmüş və tədqiq edilmişdir.

Torpaq nümunələri çini, səxur nümunələri isə çuqun həvəngdə döyülmüş, diametri 1 mm olan əlekəndən kecirilmişdir. Kimyəvi və spektral analizlər üçün hazırlanmış bu materiallar xüsusi kagızdan düzəldilmiş zərflərdə analizlər aparılana qədər saxlanılmışdır.

Qeyd edildiyi kimi, kəsimlərin qoyulduğu ərazilərdən bitki nümunələri də götürülmüşdür. Bu nümunələr əvvəlcə açıq havada qurudulmuş, sonra onların yarpaqları və zoğları xromlanmış əl qayçısı ilə doğranmış, nəhayət $450\text{--}500^{\circ}\text{C}$ temperatur şəraitində yandırılıraq spektral analizlərin aparılması üçün kül halına salınmışdır.

Torpaq, səxur, bitki və su nümunələrinin kimyəvi analizləri Azərbaycan Milli Elmlər Akademiyasının Cəgərafiya İnstitutunun "Landşaftşünaslıq və landşaft planlaşdırılması" şöbəsinin laboratoriyasında aparılmış analizlər zamanı

1) torpaq, səxur və su nümunələrinin mühit (pH),

2) torpağın hiqroskopik nəmliyi,

3) torpaqda üzvi karbonun və ümumi humusun miqdarı,

4) tamhəcmli su çəkimi analizi ilə torpağın altıkomponentli tərkibi (HCO_3^- , Cl^- , SO_4^{2-} , Ca^{2+} , Mg^{2+} , Na^+ - K^+) müəyyən edilmişdir.

Torpaqda üzvi karbonun və humusun faizlə miqdarı İ.V.Tyurin metodu ilə müəyyənləşdirilmiş, müxtəlif landşaft komponentlərinin (səxur, torpaq və su nümunələrinin) mühit "OP-201/2" tipli pH-metrə təyin edilmişdir.

Bütün torpaq, səxur, bitki, dib çöküntüləri və su nümunələrinin buxarlandırılması yolu ilə əldə edilmiş quru qalıq nümunələri miqdarı və yarım-miqdarı spektral analiz me-

todu ilə 0,0001-ə qədər dəqiqliklə Moskvada - Nadir Elementlərin Mineralogiyası, Geokimyası və Kristallokimyası İnstitutun Mərkəzi Geokimyəvi Ekspedisiyasının (ИМГРЕ) laboratoriyasında və Bakıda Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Sahələrarası Kompleks Tədqiqatlar Mərkəzində tədqiq edilmişdir.


Müəyyən edilmişdir ki, Na, Ca, Cl, S kimi fəal biogeokimyəvi makroelementlər, Cu, Zn, Pb, As, Hg, V, Ni, Mo, Sr, Cr, Ti, Ba, Mn, Co kimi mikroelementlər Böyük Qafqazın şimal-şərq yamacları üçün daha səciyyəvidir. Bu kimyəvi elementlərdən Na, Ca, S, Cl, Cu, Pb, V, B ərazinin landşaftları üçün tipomorf olub biogeokimyəvi cəhətdən daha mütəhərrikdirlər. Landşaft komponentlərində bu elementlərin orta miqdari onların Yer qabığında orta miqdarına - klarkına nisbətən xeyli çoxdur və onlar landşaftda daha intensiv miqrasiya olunurlar.

Araşdırımlar nəticəsində Böyük Qafqazın şimal-şərq yamacı landşaftlarında miqdari normadan xeyli az olan F, J, Sr, Co, Mn, Ni, Cr, Ti və s. kimi mikroelementlərin, eləcə də miqdarı həddindən artıq olan Cu, Zn, Pb, B, Mo, V və s. kimi mikroelementlərin mövcud olduğu anomal sahələr aşkar edilmişdir.

Landşaftda miqdari normadan xeyli çox olan kimyəvi elementlərin landşaft komponentlərinə daxil olmasının təbii (ana səxurlar, atmosfer çöküntüləri, minerallaşmış qrunt suları və s.) və antropogen (müxtəlif gübrələr, zəhərli kimyəvi dərmanlar, avtonaqliyyat, neft-mədən tullantıları və s.) mənbələri müəyyənləşdirilmişdir.

Tədqiqatlarımızın yekun nəticəsi olaraq ərazidə miqdari normadan çox və əksinə, həddindən az, lakin biokimyəvi cəhətdən əhəmiyyəti böyük olan elementlərin yayıldığı sahələri özündə əks etdirən "Böyük Qafqazın şimal-şərq yamacı landşaftlarının tibbi-ekogeokimyəvi xəritə-sxemi" tərtib edilmişdir ki, bundan da ərazinin landşaftlarının ekoloji cəhətdən qiymətləndirilməsində və ətraf mühitin çirkənmədən mühafizə edilməsi işində istifadə edilə bilinər (1-ci şəkil).

Bu xəritə-sxemin hazırlanmasında respublikamızda ilk dəfə nəşr edilən "Ekoloji atlas"da daxil edilmiş Azərbaycan Respublikasının "Tibbi-ekogeokimyəvi landşaft xəritəsi"ndən (Budaqov və b., 2009-2010) elmi-metodiki əsas kimi istifadə olunmuşdur.



1-ci şəkil. Böyük Qafqazın şimal-şərqi yamacı landşaftlarının tibbi-ekogeokimyəvi xəritə-sxemi

Landşaft əmələgətirən amillərin, eləcə də H, O, C və N kimi əsas hava miqrantlarının bioloji dövranının xüsusiyyətlərinin təsiri altında Böyük Qafqazın şimal-şərqi yamacında nival-subnival, yüksək dağ-çəmən (alp və subalp çəmənlikəri), dağ-meşə, çöl və yarımsəhra landşaftları formalşmışdır.

Öyrəndiyimiz ərazidəki landşaftların geokimyəvi şəraitinin ekoloji cəhətdən qiymətləndirilməsi məqsədi ilə ayrı-ayrı landşaft qurşaqlarında mövcud geokimyəvi şəraitin insan sağlamlığına təsiri araşdırılmış, müxtəlif landşaft tipləri üçün daha çox səciyyəvi olan xəstəliklər, xüsusiət mikroelementlərin anomal konsentrasiyasının təsirindən yaranan xəstəliklər və onların yayılma dərəcəsi müəyyənləşdirilmişdir.

Xəstəliklərin yayılma dərəcəsini müəyyən etmək üçün ilkin material və faktiki göstərici kimi, Səhiyyə Nazirliyi sistemi üzrə ilk dəfə qoyulmuş diaqnozla qeydə alınmış xəstələrin sayı olsa da, xəstəliklərin beynəlxalq təsnifatına (GBT) və ayrı-ayrı xəstəliklərin lokalizasiyalar üzrə bölgüsünə görə ən mühüm göstərici kimi isə əhalinin hər 10.000 nəfərinə düşən xəstəliklərin sayı əsas götürülür. Hər 10.000 nəfərə düşən xəstəliklərin sayı 100-ə qədər olduqda xəstəlik **az yayılmış**, 200-ə qədər olduqda

geniş yayılmış, 200-dən çox olduqda – **çox geniş yayılmış** hesab edilir. Böyük Qafqazın şimal-şərqi yamacında yerləşən rayonlar üzrə əhali arasında daha çox müşahidə edilən xəstəliklər və əhalinin hər 10.000 nəfərinə düşən xəstəliklərin sayı haqqında faktiki göstəricilər aşağıdakı cədveldə verilmişdir.

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2010-cu il üçün rəsmi statsitik məlumatları əsasında tərtib edilmiş cədveldə göründüyü kimi, bütövlükdə qeyd olunan ərazidə əhalinin hər 10.000 nəfərinə düşən onkoloji xəstəliklərin (Ox) sayı Siyəzən rayonunda - 5, Quba rayonunda - 12 nəfər arasında dəyişdiyindən bu xəstəlik tədqiq edilən ərazi üçün **az yayılmış**, əsəb sistemi xəstəlikləri Siyəzən (77) və Şabran (45) rayonlarında **az yayılmış**, Qusar (148) və Xacmaz (115) rayonlarında **geniş**, Quba (217) və Xızı (254) rayonlarında **çox geniş yayılmış** xəstəliklərdir.

Həzm sistemi (Hz) xəstəlikləri Şabran (31), Siyəzən (38) və Xızı (80) rayonlarında **az yayılmış**, Xacmazda (121) **geniş**, Quba (387) və Qusar (202) rayonlarında isə **çox geniş yayılmış** xəstəliklər hesab edilir.

Cədveldəki göstəricilərə görə, Böyük Qafqazın şimal-şərqi yamacındaki bütün landşaft

tiplərində və bütün rayonlarda tənəffüs yolları (TY) xəstəlikləri **çox geniş yayılmış** xəstəliklər sayılır. Çünkü tədqiqat ərazisində müayinədən keçirilmiş hər 10.000 nəfərdən, uyğun olaraq, Quba rayonunda 1351, Xaçmazda 660, Qusarda 618, Xızıda 914, Siyəzəndə 699, Şabrandə isə 285 nəfərdə xəstəlik aşkar edilmişdir.

Uzunmüddətli tədqiqatlarımızın yekun nəticəsi olaraq “GIS Arc Map” programında tərtib edilmiş “Böyük Qafqazın şimal-şərqi yamacı landşaftlarının tibbi-ekogeokimyəvi xəritə-sxemi” Dövlət Statistika Komitəsinin və ayrı-ayrı rayonlardakı yerli səhiyyə təşkilatlarının çoxillik (1999-2010) məlumatlarından əldə etdiyimiz faktiki göstəricilərin orta qiymətləri əsasında hazırlanmışdır.

Yüksək dağlığın alp və subalp çəmənlikləri, eləcə də orta dağlığın enliyarpaqlı meşələri və kserofit landşaftlarında diş kariyesi (Ks), endemik zob (Ez) və flyuoroz (Fz) xəstəliklərinin **çox geniş**, onkoloji xəstəliklərin (Ox) **geniş**, əsəb xəstəliklərinin (Əb) **az yayılmış** xəstəliklər olduğu aşkar edilmişdir ki, bu da həmin landşaft-

larda orqanizm üçün çox vacib olan J və F kimi mikroelementlərin çatışmaması, Cu, Zn, Pb kimi konserogen mikroelementlərin izafə miqdarda olması ilə əlaqələndirilir.

Zəif minerallaşma ilə səciyyələnən tədqiqat ərazisinin təbii sularında ərazinin landschaftları üçün mühüm ekoloji əhəmiyyəti olan yodun miqdarının çox az ($0,2-0,4 \text{ mg/l}$) olması, daha doğrusu, çatışmaması müşahidə edilir.


Maddələr mübadiləsində böyük rol oynayan, qalxanabənzər vəzidəki tiroksin hormonunun tərkibinə daxil olan yodun insan və heyvan orqanizmi üçün müstəsna əhəmiyyəti vardır. Mühitdə yodun miqdarı az olduqda qalxanabənzər vəzi kifayət qədər tiroksin hasil edə bilmir. Bu isə oksidləşmə prosesinin pislənməsinə, karbon və azot mübadiləsinin zəifləməsinə, qanın tərkibində kalsium və fosforun miqdarının azalmasına gətirib çıxarır. Nəticədə insanlarda, eləcə də bəzi heyvanlarda endemik zob xəstəliyi əmələ gəlir (Quliyev, 1967).

Böyük Qafqazın şimal-şərqi yamacında yerləşən rayonlarda (Azərbaycan Respublikası daxilində) əhali arasında daha çox müşahidə edilən xəstəliklər (Səhiyyə Nazirliyi sistemi üzrə ilk dəfə qoyulmuş diaqnozla qeydə alınmış xəstələrin sayı) və əhalinin hər 10 000 nəfərinə düşən xəstəliklərin sayı

Rayonlar	Landşaf tipləri	Onkoloji xəstəliklər		Əsəb sistemi xəstəlikləri		Həzm sistemi xəstəlikləri		Tənəffüs yolları xəstəlikləri	
		Ümumi say	Hər 10000 nəfərə	Ümumi say	Hər 10000 nəfərə	Ümumi say	Hər 10000 nəfərə	Ümumi say	Hər 10000 nəfərə
Qusar	Orta dağlığın enliyarpaqlı meşələri	103	11,6	1312	147,6	1798	202,2	5494	618,0
Quba	Alcaq dağlığın və dağətəyinin enliyarpaqlı meşələri	186	12,0	3361	217,4	5977	386,6	20887	1351,0
Xacmaz	Meşə kolluqlar	128	7,9	1852	114,9	1951	121,0	10642	660,2
Şabran	Dağətəyinin arid meşə kolluqları	54	10,3	238	45,2	164	31,2	1501	285,4
Xızı	Dağətəyi ərazilərin quru cölləri	21	10,1	217	254,5	102	80,0	900	914,3
Siyəzən	Yarıumsəhra landşaftları	17	4,5	295	77,4	145	38,1	2665	699,5

Zob xəstəliyinin ağır formalarında inəklərdə südün azalması, qoyunların yununun tökülməsi, toyuqların yumurtadan kəsilməsi və s. bu kimi hallar müşahidə edilir. Endemik zoba qarşı mübarizə aparmaq məqsədilə xörək duzuna (1 ton duza 10 q) KY (kalium yodid) qatılır (Перельман, Касимов, 2000). Ümumiyyətlə, tədqiq etdiyimiz ərazidə geokimyəvi cəhətdən ekoloji gərginliyə səbəb olan əsas amillər buradakı landşaftlarda (xüsusilə də torpaq və səth sularında) fтор və yod kimi sağlam həyat üçün zəruri olan kimyəvi elementlərin çatışmaması, digər tərəfdən qurğuşun, molibden, bor kimi konserogen xarakterli mikroelementlərin çox olmasına.

Böyük Qafqazın şimal-şərqi yamacında minerallaşma dərəcəsinin aşağı olduğu yerlərdə fтор çatışmazlığı da müşahidə edilir. Belə ərazilərdə yayılan diş kariyesi xəstəliyi də məhz bununla əlaqələndirilir. Haqqında danişdigimiz landşaftların səciyyəvi xüsusiyyətlərini əks etdirən



formulalarından görüldüyü kimi, ərazidə ən yüksək klark səviyyəsi qurğusuna, ən aşağı səviyyə isə fторun məxsusdur. Fторun ərazi üçün alınan göstəricilərinin ümumdünya klarkı ilə müqayisəsi göstərir ki, canlı organizmlərin normal inkişafi üçün vacib olan bu elementin konsentrasiya klarkı 0,03-ə güclə çatır.

Insan orqanizmində diş emalının möhkəmliyi, sümüklərin, dişlərin, saçın və dırnaqların inkişafi mühitdəki fторun miqdardan asılıdır. İnsan orqanizmi üçün çox vacib olan fتورun əsas mənbəyi bilişləsintə sudur. Landşaftdakı su mənbələrində onun optimal miqdarı isə 7-10 mq/l-dir. Tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, nəinki tədqiqat rəyonunda, hətta bütövlükdə Böyük Qafqaz ərazisində fتورun konsentrasiyası ancaq termal su mənbələrində maksimal səviyyəyə – 2,5-5,5 mq/l-ə çata bilir. Fторun qit olduğu belə bölgələrdə diş kariyesinin qarşısının alınması üçün içməli suya 10-12 mq/l-ə qədər fтор qatılır (Perelman, Kasimov, 2000).

Tədqiq etdiyimiz ərazinin dağətəyi enliyarpaqlı meşə landşaftlarında J və F çatışmazlığının nisbətən azalması burada endemik zob (Ez) və diş kariyesi (Ks) xəstəliklərinin **çox geniş yayılmış** xəstəliklərdən **geniş yayılmış** xəstəliklər səviyyəsinə enməsinə gətirib çıxarır. Dağətəyi arid meşə-kol landşaftlarında və bu landşaftlardan hipsometrik cəhətdən aşağıda yerləşən dağətəyi quru çöl və yarımsəhra landşaftlarında hə-

min xəstəliklərə, demək olar ki, təsadüf edilmir.

Cu, B, V, Sr, Mo, Pb və F-un konsentrasiyasının yüksək olduğu çöl zonasındaki landşaftlarda konyuktivit (Kt), hipertoniya (Ht), brusellyoz (Bz) və dizenteriya (Dz) **az yayılmış**, malyariya (M) və tənəffüs yolları (TY) xəstəliklərinin nisbətən **geniş yayılmış** xəstəliklər olmasının aşkar edilmişdir.

Dağətəyi yarımsəhra və dağarası düzənliliklərin yarımsəhra landşaftları əsasən akkumulyasiya sahəsində yerləşdiyindən bu landşaftlarda Cu, Zn, Pb, B, Mo, V, Hg və Sr kimi toksik və konserogen mikroelementlərin daha çox toplanması belə anomaliyalarda onkoloji xəstəliklərin (Ox), ürəkdamar (ÜD) və tənəffüs yolları xəstəliklərinin (TY) çox geniş yayılması ilə nəticələnir.

Ayrı-ayrı landşaft tipləri üçün səciyyəvi olan xəstəliklərlə müxtəlif mikroelementlərin konsentrasiyası arasında korrelyativ əlaqənin müəyyən edilməsi tədqiq etdiyimiz ərazi üçün "Landşaftların tibbi ekogeokimyəvi xəritə-sxemi"nin tərtib olunması ilə nəticələnmişdir. Müxtəlif landşaft qurşaqları üçün daha çox səciyyəvi olan xəstəliklərin və bu xəstəliklərin yaranmasına səbəb olan anomaliyalardaki çatışmayan və konsentrasiyası yüksək olan mikroelementlərin əyni şəkildə təsvir edildiyi bu xəritə-sxemdə çox geniş yayılmış xəstəliklər "kvadratlar", geniş yayılmış xəstəliklər "üçbucaqlar", az yayılmış xəstəliklər isə "ulduzcuqlar" kimi şərti işarələrlə göstərilmişdir.

Nəticə. Araşdırma nəticəsində Böyük Qafqazın şimal-şərqi yamacları üçün daha çox səciyyəvi olan dizenteriya (Dz), brusellyoz (Bz), hipertoniya (Ht), konyuktivit (Kt) və əsəb xəstəliklərinin (Əb) tədqiq etdiyimiz ərazidə **az yayılmış**, malyariya (M), diş kariyesi (Ks), tənəffüs yolları (TY) xəstəliklərinin **geniş yayılmış**, endemik zob (Ez) və həzm sistemi (Hz) xəstəliklərinin isə **çox geniş yayılmış** xəstəliklər olduğu müəyyən edilmişdir.

Tərtib etdiyimiz xəritə-sxemdə landşaft tipləri daxilində kimyəvi elementlərin miqrasiya şəraitinə görə ayrılmış ellüvial (EL), transellüvial (TE), superakval (SA), transakkumulyativ (TAk) və akkumulyativ (Ak) geokimyəvi landşaftlar müvafiq simvolik işarələrlə verilmişdir. Surətdə izafə, məxrəcdə isə defisit (çatışmayan) mikroelementləri əyni şəkildə təsvir edən geokimyəvi formulalar müxtəlif landşaft tipləri daxilində aşkar edilmiş anomaliyalardaki ekogeokimyəvi şəraitini həm xəritə-sxemin özündə (1-ci şəkil), həm də onun legendasında (2-ci şəkil) daha aydın görməyə imkan yaradır.

Geokimyəvi landsaftlar		Mikroelementlərin anomal konsentrasiyasının təsirindən yaranan xəstəliklər																				
Gruplar	Tiplər	CİNSLƏR		Suradə izafə, məxsədə deficit mikroelementlər																		
Sıralar	Miqrasiyə- nın növündən landsaftlar	Abidənin həcmində gətirilən landsaftlar	Bioloji həcmində gətirilən landsaftlar	Elifvial	Ellitvial	Trans-akval	Superc-akval	Akkumulativ	Yalıv	Elifvial	Ellitvial	Fz	Ka	M	Dz	Ox	Əb	Hz	Bz	Ht	Pt	Kt
Çəmən-lər	1 Nival, subnival landsaftlar	EL	SA	Ak	$\frac{B_{4,0}Pb_{3,1}Cu_{2,0}V_{1,5}}{Co_{0,5}Ni_{0,4}J_{0,03}F_{0,02}}$					Ez	Fz	Ka	M	Dz	Ox	Əb	Hz	Bz	Ht	Pt	Kt	
	2 Alp və subalp çəmənlilikləri	TE		TAK	$\frac{Pb_{5,8}Cu_{4,8}Zn_{3,5}}{Mn_{0,4}Sr_{0,3}J_{0,04}F_{0,03}}$																	
	3 Orta dağlığın enliyarpaqlı meşələri	EL	SA	Ak	$\frac{Pb_{2,6}B_{2,5}Mo_{1,8}Co_{1,7}}{Mn_{0,3}T_{0,2}Ni_{0,1}Zn_{0,1}}$																	
	4 Alçaq dağlığın və dağstayıının enliyarpaqlı meşələri	TE	SA	Ak	$\frac{B_{3,0}Pb_{2,5}V_{1,6}Mo_{1,5}}{Cu_{0,6}B_{0,5}T_{0,3}Zn_{0,1}}$																	
Mesələr	5 Alçaq dağlığın və dağstayıının arid meşə-kollinqləri	EL	SA																			
	6 Düzan məşə landsaftları	EL	SA							$\frac{B_{10,0}V_{2,4}Pb_{2,3}Co_{1,5}}{Cu_{0,6}Sr_{0,5}Ba_{0,2}T_{0,1}}$												
Cöllər	7 Dağətəyi quru çöllər və çöllər	TE		TAK					$\frac{B_{1,2,0}Pb_{3,1}V_{3,0}Co_{1,5}}{Sr_{0,6}Cr_{0,5}Ba_{0,3}Zr_{0,2}}$													
Yarım səhəratlar	8 Yarimsahra landsaftları	TE		TAK					$\frac{B_{7,8}Mo_{6,0}Sr_{2,6}Pb_{2,0}}{B_{0,6}Zn_{0,4}Ti_{0,3}Ba_{0,2}}$													
									$\frac{B_{2,5,3}Mo_{1,0,2}Sr_{3,2}Pb_{2,1}}{Ni_{0,5}Co_{0,3}Zr_{0,2}Ti_{0,1}}$													

2-ci şəkil. Böyük Qafqazın şimal-sərq yamacı landsaftlarının tibbi ekogeokimyəvi xəritə-sxeminin legendası

Geokimyəvi formulalardan göründüyü kimi, tədqiq etdiyimiz ərazinin müxtəlif landşaft tiplərində klarkdan yüksək-izafli miqdarda olan mikroelementlər bor (B), qurğuşun (Pb), vanadium (V) və molibden (Mo), defisit olan – çatışmayaşlı mikroelementlər isə kobalt (Co), nikel (Ni), fтор (F) və yoddur (J).

Ümumiyyətlə, Böyük Qafqazın şimal-şərq yamacının müxtəlif landşaft tiplərində fтор, yod və kobalt kimi mikroelementlərin çatışmaması, qurğuşun, molibden və vanadiumun klark səviyyəsindən yüksək olması burada ekoloji geokimyəvi şəraitin yaxşılaşdırılması üçün müəyyən meliorativ təbbirlər görüləsinin zəruri olduğunu sübut edir, çünki landşaftda fтор çatışmazlığı diş kariyesi, yod çatışmazlığı zob, kobalt çatışmazlığı B₁₂ avitaminozası xəstəliklərinin əmələ gəlməsinə gətirib çıxarır. Digər tərəfdən, mühitdə borun artıqlığı insanlarda, eləcə də xirdabuynuzlu mal-qarada və başqa ev heyvanlarında endemik bor enteritinə səbəb olur. Bununla yanaşı, landşaftda qurğuşunun çox olduğu ərazilərdə yaşayan insanlar arasında endemik sinir sistemi xəstəlikləri əmələ gəlir ki, həmin xəstəliklər müalicə olunmadıqda onkoloji xəstəliklərin və yeni törəmələrin yaranmasına səbəb olur.

ƏDƏBİYYAT

- BUDAQOV, B.Ə., ƏHMƏDOV, A.H., RÜSTƏMOV, Q.İ., QƏHRƏMANOV, A.İ. 2000. Azərbaycanın geokimyəvi landşaft xəritəsi. Bakı.
- BUDAQOV, B.Ə., ƏHMƏDOV, A.H., RÜSTƏMOV, Q.İ. 2009. Azərbaycan landşaftlarının tibbi-ekogeokimyəvi differensasiya xüsusiyyətləri və onların xəritələşdirilməsi. *AMEA-nın Xəbərləri. Yer elmləri*, 3.
- BUDAQOV, B.Ə., ƏHMƏDOV, A.H., RÜSTƏMOV, Q.İ. 2010. Tibbi-ekogeokimyəvi landşaft xəritəsi. Azərbaycan Respublikasının ekoloji atlası. Bakı Kartoqrafiya Fabriki. Bakı.
- QULİYEV, Ş.M. 1967. Yod və onun xalq təsərrüfatında əhəmiyyəti. Gənclik. Bakı.
- БУДАГОВ, Б.А. 1998. Современные естественные ландшафты Азербайджанской ССР. Элм. Баку.
- БУДАГОВ, Б.А. 1973. Ландшафтная карта Азербайджанской ССР. Изв. АН Азерб. ССР. Науки о Земле, 6, Баку.
- КУЧИНСКАЯ, И.Я. 2003. Особенности дифференциации современных ландшафтов северного склона Юго-Восточного Кавказа (на основе индикационно-ландшафтного дешифрирования КС). Автореф. канд. дис. Баку.
- КУЧИНСКАЯ, И. Я. 2011. Ландшафтно-экологическая дифференциация горных геосистем. Баку.
- МУСЕИБОВ, М.А. 2003. Ландшафты Азербайджанской Республики. Изд. Бак. Гос. Университета. Баку.
- ПЕРЕЛЬМАН, А.И., КАСИМОВ, Н.С. 2000. Геохимия ландшафта. Астрея. Москва.

Məqaləyə c.e.n., dos. Ya.Ə.Qəribov rəy vermişdir